

**A**nalar fikirlərini ifadə edə bilirlər. Atalarsa, adətən susaraq danışırlar. Analar fikirlərini, içinin yanğını basqalarıyla bölüşə bilirlər, atalarsa özləriylə. Əvvəlcədən danışmışdıq. Məni yolda gözləmeliydi. Bir-birimizi tanımasaq da, onu görən kimi tanıdım. Yazıdan, telefondan uzaq bu adamı yüz adəmin içindən tanıydım. Xəyalı baxışlarından.



## 17-ci yazı

### (Əvvəli öten saylarımdız)

Xəyalları uzaqlarda olan bu sakit adəmlə ilk söhbətimiz Yenibad kəndinin girişində, Kür qəsəbəsi yolunun üstündə düzəldilmiş şəhid bulağından başlıdı.

"Bunu Cavidlə Çingiz üçün təkdimmişik"...

Bu sakit adəmin xəyalı baxıları özüne rahatlıq tapan kimi bərən-birə canlandı. Atanın baxışında, üzündə qəribə bir sevinc əməlli geldi. Təsəlli sevinci. İki şəhid oğluν yaşıdan və ebdiləşdirən təsəlli.

Əlini uzadıb yaxınlıqdakı dayanacağı gösterdi. Üstündə Cavidlə Çingizin böyük şəkilləri olan dayanacağı. "Onu da düzəltmişik ki, həm də maşın gözləyənlərə rahat olsun".

Bu da bir təsəlli. Amma, deyəsan, təsəllilər hələ bitmir...

"Şəhid qardaşlar bulağı" çox gözəl zövqle, müasir üslubla klassik üslubun sintezində hazırlanmış məqbərəye bənzəyir. İçəridə bulaqların üstündə Cavidlə Çingizin, yuxarı hissədə kompleksin divarı boyu bütün Şəmkir şəhidlərinin şəkilləri. Özünükləri basqə Şəmkir şəhidlərindən ayırmayıblar.

Gəncə yolunda, Şəmkirin girişində, kəndlərinin giriş ve çıxışında da şəhid qardaşların böyümüş şəkilləri vurulmuş lövhələr qoyulub.

Bu, İlham atayla Faya ananın övladlarını yaşatmaq üçün etdiklərinin bir qismidir.

Mən kəndə çatanda gün gürnətanı ötmüşdə. Bulaq kompleksinə baxıb şəkil çəkdirdim. Bəlkə də, mən bu kompleks qarşısında şəkil çəkdiren mininci adamam. Növbəti şəkil bundan da gözəl olacaq...

Eve getdik. Evde bizi hamidan çox tanıldıq, telefonla danışdım, əksər məlumatları aldım, bütün şəhid anaları kimi doğma bildiyim, amma üzünü görmədiyim Faya ana, şəhidlərin başqa doğmaları, qohumlar gözəyiirdilər.

Belə yerə gedəndə səfərin səbəbi, mahiyəti belli olsa da, nədən başlamaq çətin olur. Qişa zaman keşiyində az da olsa, hamiya diqqət yetirirsən. Kimin nə demək istədiyini, nəyi deyə

bilməyəcəyi yerə dikilən baxışından bilinir.

Hərbdə olanda bir əsgərimiz minaya düşməşdü. Şükürler ki, təkcə ayaq barmaqları zədə almışdı. "Onun valideynlərinə nə deyəcəm, necə üzləşəcəm?" suali məni rahat buraxmirdi. Amma tam müalicə etdirib sağaltmışdım. Valideynləri məndən ürkəli çıxdılar. Məni qucaqlayıb: "Siz olmasanız, ayağı kəsilərdi. Allah sizə kömək olsun", - deməsi məni özümə qaytardı. Rahatlaşdım. Elə bil üstündən dağ götürüldü.

İlk arzum şəhidlərimizi ziyarət etmək idi. Hava çox isti oludanın bir az gözləməli oldu. Şəhidlərin övladları, 4 uşaq - 3 oğlan, bir qız evdə oyan-bu yana qaçırlılar. Hər addım səsində ürək çırıntıdı. Mənim duydugum ürək çırıntıdı. Bu uşaqların mənə verəcəkləri sual gözlərindən kirpik-kirpik töküldü. Bəlkə də, özləri de bilmirdilər, o sualı kimə və nəyə görə verirlər. Amma sual lar aramıza töküldü. Vərəqə tökülenlərə, gələcəyin işidir. Söz-söz, setir-setir...

Səfərin məqsədini, vəziyyəti izah edəndən sonra Faya ana "Mən danışacaqlarımı danışmışam. Demişəm. Başqa nələr olarsa, əlavə deyərəm", - deyib, qohumlara kecid elədi. Hami iki kəlmə danışb susurdu. Ona görə dedim ki, qəbiristanlığa gedək, həm də yol boyu söhbət edərik.

Qəbiristanlıq kəndin girişindədir. Maşınla gələndə yanından keçmişdim.

Qəbiristanlığın girişində, sağ tərəfdə kəndin şəhidləri olan Cavid və Çingizin toz-torpaq dolmasın deyə üstü damlı, yanları şüşəyle bağlanmış məzar kompleksi yerləşir. İçərisi gül-çüçək, əklillərlə bəzədilmiş bu məkandan gəlib gedənləre postda dayanmış döyüşü gözüyle iki cüt göz baxır. Canlı, indicə danışacaq kimi. Şəhidlər hamıyla baxış diliylə danışdır. Elə biz də.

...Dua oxundu. Rəhmət diləndi. Onların həmişə qəlblerdə yaşayacaqları ifadə olundu. Şəkil çəkdirildi.

Aparata gün düşdüyündən

# "Şəhid qardaşlar" kitabı

və məkan qapalı olduğundan şəkillər yaxşı alınmadı. Gedəndə onsuz da bir də ziyarət edəcəyimi, şəkli növbəti görüşdə bir daha çekəcəyimi bildirdim.

İlham ata Cavidlə Çingizin uşaqlığından, hərbiyə getmələrindən, qəhrəmanlıqlarından səhəbet açdı. İlk baxışdan adamın doğması bildiyi ata daha çox şəhid övladları üçün etdiklərindən, etmək istədiklərindən danişirdi. Axşamın sakitliyi səsi, sözü adamdan oğurlamaq isteyirdi.

Bulaq abidə kompleksi axşam çox gözəl görünürdü. İçəridən və bayırdan yanan işıqlar içəridəki şəkilləri bayırı çıxarırdı. Ucaldılan Azərbaycan və Türkiyə bayraqları bura gələnləri, yoldan ötənləri salamlayırdı. Kend camaati, Kür qəsəbəsinə gedənlər maşını saxlayıb bulaqdan su içib, şəhidlərimizə rəhmət dileyirdilər.

Axşam çəkilən şəkillər gündüz çəkilənlərdən yaxşı alındı.

İlham ata kompleksin yanındakı böyük ərazidə park sahələrini dedi. Havanın bir az sərinişməsini gözleyirlər.

Şəhidlər üçün yaradılan bu şəraitə müyyən mənada köməklik göstərən xeyriyyəçilər Elbrus Əliyevin və Zekulla Abasovun zəhməti de unudulmadı.

Abidə bulaq kompleksi ilə park gözəl bir ansambl yaradacaq. Buralar daha gözəl görünəcək.

Evdə Cavid və Çingiz üçün xüsusi guşə yaradılıb. Cavidin evində də belə, ayrıca bir guşə var.

Şəhidlərin müəllimləri, qonşuları, dostları, döyüş yoldaşları onlar haqqında qısa fikirlərini bölüşdülər. Onların yaxşı, vətənpərvər, cəsur insanlar olduğunu bildirdilər və kəndin bu iki şəhid qardaşlarıyla qurur duyduqlarını ifadə etdilər.

Adamların susqun danışığına qulaq asıldıqdan sonra İlham ata danışmaq istədiyini bildirdi. Cavidin çox sakıt uşaq olmasından, yaşıdları və müəllimləri ilə məhrəbanlılarından, valideynlərinin sözünü yerə salmadığından, onlara qarşı diqqətlə olmalarından, müəllimlərinin reğbəti qazanmalarından, Çingizin şəhərə qazaqşaqdan danışb onların hərbi xidmətlərinə kecid etdi. Yəqin, bütün bunlar övladlarının vətən, dövlət üçün etdiklərindən qururlaşlığından idi.

"Cavid əsgərlilikdən gələndən iki il sonra Çingiz kimi hərbi olmaq istədiyini dedi. Razı olmurduq. Dirəndi. Arzusu idi. Biz də məcbur olub razılıq verdik. "Gizir hazırlığı kursu" bitirəndən sonra Tovuza gəndərildi. İki ilə yaxın tağım komandirinin müavini işlədi. Eve

ayda bir, ya iki dəfə gəlirdi. Toz və döyüşlərində Polad Həsəmovun şəhid olması ona çox pis təsir etmişdi. Özüne yer tapa bilmirdi. Deyirdi ki, ərizə yarışb öz cəbhəyə gedəcəyəm. Gəndərişlə Gorana getdi, sonra Naftalanə dəyişdi. Müharibənin olmasını istəyirdi. Hər gün onuna əlaqə saxlayırdıq. Vəziyyətin yaxşı olduğunu deyirdi.

Sentyabrın 26-sı evlə əlaqə saxladı. Yenə her şeyin yaxşı olduğunu dedi. Sentyabrın 27-si onunla əlaqə saxlayanda müharibənin başlığındı söyledi. Bizimlə sağıllaşdı. Uşaqlardan muğayət olmağı tapşırıdı.

Cavidgılın dəstəsi sentyabrın 29-u "Mübariz" postunu alıb. Cavid posta bayraq sancanda sənayperlə vurulub. Yaralanıb. Əsgərləri gəlib onu çıxarmaq istəyiblər. Cavid: "Hər yer minaldır, gəlmeyin", - deyib. Sonanın döyüşüb. Sonra minamotla vurularaq komandiri ilə birlikdə şəhid olub. Altı gün neytral zonada qalıb. Oktyabrın 4-də meyitini getirdilər. Cavid kəndimizin ilk şəhidini olaraq dəfn olundu.

Çingiz "Gizir hazırlığı kursu"nu bitirib beş il Naxçıvanda, sonra Tovuzda həmələ taborunda hərbi qulluğunu davam etdi.

2020-ci il sentyabrın 25-də evə buraxıldı. "Sizinle görüşə gəlmişəm", - dedi. Özüne soyuq silah, papad almışdı. Sentyabrın 26-da hərbi hissəyə qayıtdı. Uzun müddət xidmət etdiyinə və bacarığına görə Çingiz Murova göndərildi. Bizimlə əlaqə saxladı. Hər şeyin yaxşı olduğunu bildirdi. Sonra məxfi əməliyyata getdiyindən özü zəng elədi. Caviddən nə xəber olduğunu soruşdu. Əlaqə yarada bilmədiyimi dedik. Özü Cavidin şəhid olduğunu bilsə də, bize bildirmədi. Döyüş yoldaşları, komandırları Çingizə qardaşının dəfnində iştirak etməlisən deyəndə bir az fikrə getdikdən sonra ayağa qalxıb "Cavidi orda dəfn edənlər çoxdur. Mən onun və bütün şəhidlərimiz qanını yerde qoymayacağam", - deyərək döyüşə atılıb.

Cavid dəfn olunan gün, oktyabrın 4-de Çingiz 18 nəfər zabit heyeti ilə birlikdə düşmən postunda qəhrəmancasına şəhid olub. Ermənilər onları xəndək qazaraq basdırıblar. 78 gündən sonra tapıldilar. DNT analizindən sonra Çingiz dekabrın 18-de dəfn olundu.

Çingiz kəndimizin ikinci şəhidi idi.

Mən və anası Cavid və Çingizin qəhrəmanlığı və şəhidliyi ilə qurur duyuruq".

Allah bütün şəhidlərimizə rəhmet eləsin. Ruhları şad olsun.

Biz bütün şəhidlərimizlə fərqli edirik".

Bu, bir atanın gözünü uzaq-

lara dikərək şəhid oğulları haqqında dedikləri idi.

Cavid və Çingizin necə döyüdüyüñü, necə şəhid olduğunu onların dəfninə gələn komandir və döyüş yoldaşları danişiblər.

Kənddə kimin çətinliyi, həll olunması mürekkeb olan problemi olursa, İlham ataya müraciət edirlər. O da heç kəsin müraciətinə etinəz qalmır. Əlaqədar təşkilatlar hörmətin saxlaşğından mesələni yoluна qoyurlar. Mən orda olduğum günlərdə də bunun şəhidi oludum.

İlham ata bütün cavanları öz uşağı gözündə görür. Bəlkə də, bu xeyirxahlıqla bərabər bir təsəlli idir.

Evdə olmayanların etrafda axtarışıdır. Kim bilir...

İlham ataya çox söhbət etdi. Danışmadıqlarını, demək istəmədiklərini də baxışlarından oxudum. Qaçırmaq istədiyi baxışlarından.

Ata ən çox edəcəklərindən danişdi. Şəhid övladlarını yaşıtmak üçün edəcəklərindən. Atanın, ananın bundan sonra edə biliçəklərindən...

Allah size səbir versin qəhrəman şəhidlərimizin valideynləri!

Bela övladları böyüdüyüñüze görə qarşınızda baş əyirəm.

\*\*\*

Mən dəyişen həyatı bəzən özü de bilmədən şəhbətdən qaçan İlham atanın, Faya ananın, Türkən xanımın baxışlarından gördüm. Kimi burdan görünməyən uzaqlara baxırdı, kimi yollara, məhleyə, kimi evə, açılan qapıya... Hərənin gözündə müxtəlif ölçüdə kölgə vardi. Bu kölgələrin qucaqlaşanı da oldu, durub baxanı da, susanı da. Havalarda kölgələr yox olan kimi, o kölgələr də səsdən yox olurdular...

Sonra özünə dənişdiğin sözlərdən qurursan o kölgələri. Bu söz kölgələrin böyüyü də olur, kiçiyi də. Amma olur...

Yeniabad kəndində ayrılmam.

Ürəyim arxada, doğmasını qoyub gələn kimi doğmalaşdığım, gözləri qapıya dikenlərindən və yol boyu hər tərəfindən baxan şəkil baxışlarından "Biz Vətəni qoruduq, torpaqları işğaldan azad etdik. Ruhumuz da hər zaman sizinlədir!" oxunurdu.

Şəhid Cavid və Çingizin bulaq abidə kompleksindən, qəbiristanlıqdakı şəhid məqbərəsinən və yol boyu hər tərəfindən baxan şəkil baxışlarından "Biz Vətəni qoruduq, torpaqları işğaldan azad etdik. Ruhumuz da hər zaman sizinlədir!" oxunurdu.

O baxışlar kim hərə gedir-sə, onu ora kimi ötürürdü.

Məni də Bakıya kimi...

SON.  
Refail TAGİZADƏ